

## **Blended-Learning kursu ilə işə giriş**

### ***Blend-Learning kursu ilə işləmə haqqında***

*Avropa üçün çoxdilli mədəniyyətlər arası işgüzar əlaqələr*

*Biz çox şadiq ki, Siz işgüzar kommunikasiya üzrə Blended-Learning kursunu seçmişiniz*

*Bizim dil kursunda biz Sizə veb saytda («Blended-Learning işgüzar kommunikasiya kursu » və „ ECL“ düyməsində), və həmçinin CD-ROM üzərində, hansını ki Sizin alman dili mərkəzlərində əldə edə bilərsiniz, aşağıdakı tədris materiallarını təqdim edirik:*

***Proqramlaşdırılmış çalışmalar:*** *bu bölmədə Siz «menecment», «marketing» «servis» və «mədəniyyətlər arası işgüzar əlaqələr» mövzuları üzrə çalışmalar əldə edə bilərsiniz hansıları ki, Siz müəllimin köməyi olmadan evdə sərbəst işləyə bilərsiniz*

***Auditoriya işləmələri üçün çalışmalar:*** *burda Siz elə çalışmalarını əldə edə bilərsiniz ki hansıları ki Siz dərslərdən tanıyırsız. Bunlardan çoxunu Siz həmçinin dərslər vəsaitlərindən bilirsiniz və onları müəllimin köməyi olmadan yerinə yetirə bilərsiniz, Lakin bəzi çalışmaların həllində qruppa və müəllim köməyinə ehtiyac vardır*

***Testlər:*** *Təhsil alan, təhsil aldığı zaman nail olduğu bilikləri və bilik səviyəsini yoxlamaq istəyir. Bunu TESTLƏR hissəsində təyin etmək olar, harda ki bütün Avropada təsdiq olunmuş ECL testindən istifadə olunur. Siz burada standart testin iki nümunəsini əldə edə bilərsiniz*

***Glossar:*** *Burada Siz ümumi glossariy, həmçinin turizm və şifahi işgüzar əlaqələr arası mövzusunda glossarları tapa bilərsiniz, hansılar ki Sizə işgüzar əlaqələr üçün lazım olan ləksika ilə tanış edər.*

*Sizin maraqlarınıza və ehtiyaclarınıza uyğun olaraq Siz, təklif olunan uç kurslardan, yəni «menecment», «marketing» və yaxud «servis», birini seçə bilərsiniz və «mədəniyyətlər arası unsiyyət» modulunun çalışmalarından hansına Sizin hal hazırda böyük marağınız olduğunu müəyyən edə bilərsiniz.*

*Siz fikir verəcəksiniz ki, çalışmalar müxtəlif çətinlik səviyəsindən ibarətdir: «menecment» mövzusunda olan tapşırıqlar, dil planında xüsusən də çətinlik və yüksək bilik səviyyəsini nəzərdə tutur.*

*Müqaisədə, «servis» mövzularında olan çalışmalar Sizə daha həssas gələcək, amma «marketing» mövzularında olan tapşırıqlar isə hardasa orta səviyyədə Sizə çətin gələcək.*

*Harada ki biz guman edirik, bəzi sözlər və ya söz birləşmələri Sizə çoxda həssas gəlməyəcək, biz Sizə mətnə uyğun **glossar** təklif edirik.*

*Bu leksik vahidlərin çoxunu Siz sonra ümumi glossarda tapa bilərsiniz.*

*Sizin çalışmaları, biz təklif etdiyimiz ardıcılıqla yerinə yetirməyiniz vacib deyil. Hər bir tapşırığı Sizin tələbatunuza uyğun olaraq bir bir yerinə yetirə bilərsiniz. Şivahi unsiyyət işguzar əlaqələrdə böyük rol oynadığına görə, kurs böyük miqdarda audio və videomateriallardan ibarətdir.*

*Audio və videoyazmaların çoxsu həmişə CD-ROM da yerləşir.*

*Youtube dan və clipfish dən götürülmüş videokliplərdə həmçinin CD-ROM üzərindən Sizin əlavə müdaxiləniz olmadan bizim CD-ROM Online-birləşməsi ilə, kursumuzun müvafiq veb-səhifəsi ilə aktivləşdirir.*

*Kursumuzun mahiyyəti ondan ibarətdir ki, onun butum əsas hissələrini, yəni veb-səhifə, CD-ROM və audiotoriya bölməsinin tədris materiaları, tədris mərkəzlərində bir biri ilə razılaşdırılır və bir birini tamamlayır.*

*O vaxt ki Siz, uzun vaxt ərzində CD-ROM da kursun həmişəki elementlərini görürsünüz, veb-səhifədə Sizə tətəz-tez dəyişən əlavə informasiya və interaktiv imkanlar təklif olunur, hansılarında Siz optimal tədris müvəffəqiyyət əldə etmək üçün, aktiv iştirak edə bilərsiniz.*

### ***Açıq daxil olmaq***

- ***Proektin təsviri***
- ***Əməkdaşlar haqqında informasiya, onların öz ölkələrində Informationen ihre Netzwerke fəaliyyətləri.***
- ***Aktual ismariclarınız***
- ***Çoxdilli mədəniyyətlər arası işgüzar əlaqələrin əsas sahələrin haqqında yeni məqalələri.***
- ***Bizim məqsədlərimizlə bağlı bloqlar***
- **Menecment Marketink Servis medeniyyetler arasi elaqeler movzusunda serbest islemek ucun viktarinalar ve testler**
- **Proqramlasdirilmis tapsiriqlar**
- **Menecment Marketink Servis ve, edeniyyetler arasi elaqeler uzre videokastlar**
- **Bu movzular uzre vikiler**
- **Isguzar dil, turizm,sifahi isguzar elaqeler uzre qlosariyalar**
- **Isguzar kominikasiyalar uzre audio kitablar: esas meqamlari marketing alman dilini rolu ve turizm**
- **Скайп / чат / Online-тьютор** lahiyenin yaradicilarinin komeyi ile bunlardan istifade ede bilersiz
- .....tercume eliye bilmedik
- Xarici dillrde isguzar komunikasiya medeeniyyetlerarasi elaqeler menecment marketing servis movzularinda esas actual kecidler

- Blended-Learning kurslarının valorizasiyasi haqda informasiya
- **Saytin statistikasi hemise aktualdir, sayta daxil olmagin tezliyi hansı bolmenin daha maraqlı olması hansı ölkelerden bu sayta daxil olanlar var ve.s**
- Almaniya Federativ Respublikası haqqında actual viktorinalar. Bizim konsorsium 9 ölkeden olan 9 emekdasdan ibaretdir Estonya, Almaniya, Latviya, Litva, Rumunya, Slovakiya, Sloveniya, Cexiya ve Macaristan birge razılasdirilmis konsepsiyaya uygun olaraq Blended-Learning kursu medeniyyetlerarasi isguzar elaqeler ucun islenilib.bu kurslara siz Lhiyenin emekdasi flaskasi ile ve Emekdas duymesi ile daxil ola bilersiz. CD-ROM saytinin komeyi ile siz neinki bizimle hemcinin diger ölkelerden olan emekdaslarımız ile birbasa temasda ola bilersiz. Skype ve chat duymesinden basqa kontakt (sehifenin yuxari hissesinde)kontakt duymesinden istifade ede bilersiz. cixis melumatları da hemcinin tanis ola bilersiz.RSS funksiyasinin ve axtar duymesinin komeyi ile size aktual olan movzunu axtara bilersiz. eger siz Avropa komisiyai onun meqsedleri,vezifeleri ve aksiyaları haqda etraflı melumat almaq isteyirsinizse sizin saytda solda yuxarida LLP-Logo kliklemek lazimdi.

